

MƏNİM UNIVERSİTETİM

Əsrlərlə xalqımın elmi, irfanı vardi.
Məscidi, mədrəsəsi, həm də Qurani vardi.
Öyrənirdi həm dini, həm dünyəvi elmləri,
Yetişirdi bu yolla müxtəlif alımları.
Alimim, şairlərim Şərqdə, Qərbədə məşhurdu.
Mədəni inkişafda özlerinə taxt qurdı.
Əsərləri daxildir dünya xəzinəsinə,
Qiyamətləri qalxıbdır yüksək məzənnəsinə.
Mədrəsə "Nizamiyyə" - sanki universitet.
Təhsilindən danışsam, ona ancaq qibtə et.
Yetirmişdi zamanın Şirazlı Sədisini
Şairlərin içində bəlkə birincisini.
Hələ "Rəb-i Rəşidi" darülfünun demirəm.
İndi bənzəri varmı? - cavabını bilmirəm.
Sahəsi çox genişdi, Təbrizin dörddə biri,
Xəstəxana, əczaçı, həm də alımlər yeri.
Tələbəsinin sayın yeddi min deyirdilər.
Beş yüzdən çox müəllim orda dərs deyirdilər.
Məzunları həm dini, həm də elmi xadimlər,
Peşəsin yaxşı bilən istedadlı həkimlər.
Həkimlər çalışırdı ölkənin hər yerində,
Bağdadda, Qahirədə, Şərqiñ şəhərlərində.
Qoymazdı heç kimsəni tibbi xidmətə möhtac,
Hər cür xəstəliklərə dərhal edərdi əlac.
Tusi rəsədxanası adıyla məşhur idi.
52 il çalışdı, işi də məqbul idi.
Göylərin kataqlıqun, xəritəsin çökdlər,
"Zic-i Elxanı" deyilən cədvəl tərtib etdilər.
Toskanelli olmuşdu Tusinin davamçısı,
Amma Vətəni başqa -Avropa nücumcusu.
Onların əsərləri Kolumba kömək etdi.
Bunun sayəsində o, yeni qıtə kəşf etdi.
Zaman keçdi, inkişaf dayanmadı, durmadı.
Baharlı, Bayandurlu bu işdən yorulmadı.
Səfəvilər daha çox yön verdi inkişafı.
Biliirdi mədəniyyət xalqa olacaq şəfa.
Türkmənçayla bölgündü Azərbaycan torpağı,
İki Azərbaycanın qırıldı birləşənə.
Hərə bir yol götürdü, biri rus, biri İran.
Xalqım üçün başladı böyük siyasi böhran.
Dövlətim yox, adam yox, rusun müstəmləkəsi.
Cənubuma gəlincə, İranın bir hissəsi.
Nə yaşadıq, nə çəkdik, bunları bilən varmı?
Xarici işgalçılardan mənim xalqıma yarmı?
Rus çalışır millətin düşüncəsin dəyişsin.
Ona vəfa göstərən yeni nəsil yetişsin.
Yeni məktəblər açır, xalq ona "urus" deyir,
Urus da sərvətimi elə bir ucdan yeyir.
Məni öz keçmişimdən ayırmaga çalışır.
Onilliklər ötünce, xalq da buna alışır.
Adımı "unudurlar", tatar, tuzem deyirlər.
Qeyri-müsəlmənlərə torpağımı verirlər.
Erməninin, almanın, rusların sayı artır,
Yavaş-yavaş onları soy kökümə də qatır.
Amma Tanrı yenə də iradəsin göstərir,
Xalqın düşüncəsinə yeni bir qüvvət gəlir.
Maarifçi ziyalımlı burda çıxır meydana,
Millətimin halına ürəkdən yana-yana.
Milli sahibkarlarını verir onlara dəstək,
Göstərir qeyretyilə, maddi cəhətdən kömək.
Qəzet, jurnal yaradır, məktəblər də açırlar,
Adı "üsuli-cədid", "urus" adından qaçırlar.



Qızlar gedir məktəbə, Hacının üzü gülür,
Müstəmləkə zənciri yavaş-yavaş sökülr.
Milli məfkurəsiylə önə çıxır ziyali,
Ali məktəb açmaqdır indi onun xəyalı.
Cümhuriyyət gəlinçə, bu xəyal olur gerçək,
Onun hökumətiysə bu işə edir kömək.
Müstəqil Respublikam, müstəqil dövlətim var,
Universitet adlanan milli bir sərvətim var.
Sərvətimin şöhrəti yayılır hər bir yana,
Bu bir Allah payıdır, verib Azərbaycana.
Müstəqillik dövrümüz düşmənlər baxırdı kəm.
Sevinc uzun sürmədi, işgal olundu ölkəm.
Cümhuriyyətdən bize qalan yadigarı da
Öz əsas arzusunu burda qoydu yarıda.
Sovetin ilk çağında bir az getdi irəli.
On illikdə başlandı çətin, ağır günləri.
Elə vaxt olurdu ki, onu bağlayırdılar.
Bəzən düşməncəsinə kəsib, doğrayırdılar.
Totalitar təhlükə alıdı başının üstün,
Bunları düşünəndə başımdan çıxır tüstü.
Siyasi irticanın oldu o da qurbanı,
Buna cavab verəcək o zalim, düşmən hanı?
Əzdi xalqı, Vətəni, ah-nalə çıxdı göyə,
Kommunizm verirdi, guya ki, bu ölkəyə.
Neçə min ziyalımı, alimimi qırıldılar,
Uzaq düşərgələrə, Sibirə salındılar.
Stalinin sərt rejimi hələ çatmamış sona,
Hitlerin təhlükəsi bir də qoşuldı ona.
Qızışdı zəmanənin yeni müharibəsi.
Sovetin təbirincə "Vətən müharibəsi".
Amma xalqım sinmadı, daha da artı əzmi,
Daim mübariz olan xalqım bunu görməzmi?
Vətən qalxdı ayağa, Universitet də başda,
Daha kim qalxacaqdı bu iki gücdən başqa?
Tələbəm, müəllimim könülü əsgər oldu,
Düşmenin qarşısında Vətənçün siper oldu.
Nə qədər qurban verdik, itkilərimiz nə çox,
Ölkəmin tarixində bunun bərabəri yox.
Savaş bitdi Sovetin parlaq qələbəsiyle,

Qərbə meydan oxuyan Stalinin gur səsiyle.
Dinclik dövrü başlandı, bərpa, həm də yüksəliş,
Sovet məfkurəsində etmədi bir düzəliş.
Bütün bunlarla birgə universitet dırçəlir,
Elmi, təhsili yenə əvvəlki hala gelir.
Tədricən, sezilmədən milli düşüncə artır,
Bu milli düşüncədə azadlıq ruhu yatır.
70-ci illerdə xeyli artı vüqarı,
Heydərlə gəldi onun inkişafi, baharı.
Gücləndi, genişləndi, arxasında duran var.
Rəhbərlik hər zamanda oldu ona havadar.
90-ci illerdə baş verdi görün nələr,
Dünya düzənin pozan siyasi hadisələr.
SSRİ dağılır, erməni fəallaşır,
Qarabağımızdan ötrü gecə-gündüz çalışır.
Zəbt eyləyib, tuturlar Vətənimin torpağın,
Doğma yurddan kəsirlər yerli xalqın ayağın.
Milyonlarla insən yuvasından qovurlar.
Beynəlxalq aləm susur, ermənidən qorxurlar.
Universitet hər yerdə yene də öndə gedir,
Feal mövqeyi ilə xalqa rəhbərlik edir.
Tələbəm, müəllimim cəbhədə, səngərdədir,
"Azadlıq" və "Qarabağ" kəlməsi dillərdədir.
Vuruşurlar hər yerdə Azərbaycanım üçün,
Qovulan insənlərim, tökülen qanım üçün.
Təhsil ilə bərabər, həyat dərsi keçirlər.
Vətəndaş mövqeyini həmişəlik seçirlər.
Hələ Vətən uğrunda qurban gedənlərim var,
Gözü yolda qalanım, qardaş deyənlərim var.
Gözləyirik həllini, ümidi edirik yenə,
Lazım gələrsə, kömək edək onun həllinə.
İlk fakültə - biri tibb, o birisi tarixdir.
Elə bunun özü də unudulmaz tarixdir.
100 il keçmiş o gündən - buna bir əsr deyək,
İlləri vərəqləyib, zaman tələsir deyək.
Universitet 100 ilde işqli Məşəl oldu,
Dünyəvi inkişafa dəstək verən əl oldu.
Burada yüz minlərlə mütəxəssis yetişdi.
Bu asan görünən də, əslində çətin işdi.
Bunların arasında tarixçilər də çoxdur.
Adalarını çəkərsəm, sayı-hesabı yoxdur.
Birinci yerdə hər an Heydər Əliyev durur.
Dünya şöhrətli Məzun xalqına verir qurban.
Qərbədə, Şərqdə ölkəmi tanıırlar adıyla,
O da fəxr eyləyirdi Azərbaycan adıyla.
Ölkə başçısı ikən tez-tez olurdu qonaq,
Ona doğma gəlirdi bitirdiyi bu ocaq.
Ocağını tapşırıdı layiqli xələfinə.
İlham vəfa göstərir elmimin şərəfinə.
Günü-gündən tərəqqi edir Universitet,
Onun 100 illiyini Mübarək et! Təbrik et!
Təbriklərə qoşular bütün dünyadan elmi,
Uğuruna verilən böyük qiyamət deyilmi?
UNESCO, Baş Qərargah, Parisdən gəldi səsi,
Oldu mədəniyyətin mühüm bir hadisəsi.
Sevinib, şadlanırıq, qoy, xoşbəxt olsun gənclik,
Vətənin bayrağını yüksəkdə tutsun gənclik.
Bunun üçün silahı elmlə, təhsil olsun,
Bu silahla ölkəmi, torpagımı qorusun.
Yeni əsrin başlanıı gözəl qədəmləriyle,
Vətən övladlarının o böyük hünəriylə
Arzularımız nədir? Ənənənə davam etsin,
Bundan da daha yüksək təntənən davam etsin!
Rektor Razumovskinin vardi bir epiteti:
"Yaşa, var ol, çiçəklən, Bakı Universiteti!"